

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNİVERSİTETİ
FİLOLOGİYA FAKÜLTƏSİ



TƏLƏBƏ ELMİ BİRLİYİNİN
2017-Cİ İL ÜZRƏ İLLİK HESABATI

Filologiya fakültəsinin dekanı:

Dos. ELÇİN MƏMMƏDOV

TEB-in Elmi rəhbəri:

PƏRVİN EYVAZOV

BAKİ – 2017

Filologiya fakültəsi Tələbə Elmi Biriyyə tələbələrin elmi fəaliyyətini gücləndirmək və onlara stimula vermək məqsədilə 2017-ci ildə bir sıra işlər həyata keçirmişdir. Filologiya fakültəsi Elmi Şurasının 15 fevral 2017-ci il tarixli 04 sayılı iclasında ənənəvi adla Tələbə Elmi Cəmiyyəti ifadəsində *cəmiyyət* sözünün *birlik* söz ilə əvəz olunması məqsədəuyğun hesab olunmuş və Tələbə Elmi Birliyinin əsasnaməsi təsdiq edilmişdir.

Tələbələrin elmə olan marağını artırmaq üçün dekanlığın göstərişi ilə maarifləndirmə işləri aparılmış, TEB-in strukturunda bir sıra yeniliklərlə bağlı müzakirələr təşkil edilmiş, tələbə və magistrantların respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirakı təmin olunmuşdur.

2017-ci il martın 1-də TEB-in ilk genişləndirilmiş iclası keçirilmiş və tərkibi yenidən formalaşdırılmışdır. Təbliğat məqsədilə Filologiya fakültəsinin saytında TEB üçün ayrıca **link**, **feysbuk** sosial şəbəkəsində səhifə və **yutub** kanalı yaradılmışdır.

Bu il TEB-i yeni tərkibdə formalaşdırmaq və fəaliyyətini gücləndirmək üçün fakültəyə yüksək balla qəbul olan tələbələrlə yanaşı, elmə marağı olan digər I kurs tələbələri ilə də söhbətlər aparılmış, onların elmi fəaliyyətə cəlb olunması istiqamətində maarifləndirmə işləri görülmüşdür. Tələbələrə elmi rəhbərlər təyin olunmuş, eləcə də elmi fəaliyyətin istiqamətləri və elmi tədbirlərin məzmunu və mahiyyəti haqqında ətraflı məlumat verilmişdir. Sevindirici haldır ki, təkcə 2017-2018-ci tədris ilinin ilk semestrində 50 nəfərdən çox I kurs tələbəsi elmi tədbirlərdə iştirak etmək və elmi fəaliyyətlə məşğul olmaq üçün TEB-ə müraciət etmişdir. Onların hər biri ilə söhbətlər aparılmış, TEB-in işləri və fəaliyyət istiqamətləri haqqında məlumat verilmişdir.

2017-2018-ci tədris ilində 600-dən yuxarı bal toplamış aşağıda adları qeyd olunan I kurs tələbələri elmi fəaliyyətə cəlb olunaraq kafedralara təhkim edilmişdir:

№	Kafedra (ixtisas)	Elmi rəhbər	Tələbə (A.A.Soyadı), kurs, qrup	İcra müddəti, (il,ay,gün)
1	Türkologiya kafedrası	Fil.f.d.Nəcəfova Kəmalə Nurulla qızı	İsmayılova Səidə Faiq qızı, I k, 099 qr	1 il
	Türkologiya kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Prof.əv.Ağayeva Firuzə Abdulla qızı	Məmmədova İlkanə Tofiq qızı, I k, 101 qr	1 il
	Türkologiya kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	F.e.d.Əskərov Ramiz Baxşəli oğlu	Sərxanova Laləzər Teyyub qızı, I k, 102 qr	1 il
	Türkologiya kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	F.e.d.Əskərov Ramiz Baxşəli oğlu	Mürsəlzadə Ləman Akif qızı, I k, 102 qr	1 il
2	Dünya ədəbiyyatı kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Prof. Nağıyev Cəlil Qərib oğlu	Musazadə Aidə Faiq qızı I k, 101 qr	1 il
3	Azərbaycan ədəbiyyatı tarixi kafedrası	Dos.Qocayeva Sevinc Malik qızı	İbrahimova Elnarə Elçin qızı, I k, 101 qr	1 il

	Azərbaycan dili və ədəbiyyatı müəllimliyi			
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Əliyeva Lalə Sabir qızı	Abıyeva Yaqut Qabil qızı, I k, 101 qr	1 il
	Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Fil.f.d.Həsənova Könül Kamil qızı	İbrahimli Gülnaz Vüqar qızı, I k, 099 qr	1 il
	Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Dos.İslamzadə Kəmalə Faiq qızı	Həsənli Aysel Mahir qızı, I k, 099 qr	1 il
	Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Dos.Talıblı Etibar Əjdər oğlu	Quluyeva Aytən Bəxtiyar qızı, I k, 099 qr	1 il
	Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Prof.Orucova Səhər Hidayət qızı	Gözəlova Aysu Mübariz qızı, I k, 099 qr	1 il
	Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Fil.f.d.Həsənova Könül Kamil qızı	Məmmədova Səbinə Lətif qızı, I k, 099 qr	1 il
4	Azərbaycan dilçiliyi kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Prof.Hacıyev Tofiq Müzəffər oğlu	Qurbanova Məryəm Behruz qızı, I k, 099 qr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Dos.Əlizadə Fikrət Firuz oğlu	Həsənzadə Səmrə Namiq qızı, I k, 099 qr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Prof.Şahbazova Zemfira Əsgər qızı	Qurbanova Arzu Fikrət qızı, I k, 099 qr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Prof.Abdullayeva Sənubət Əlövsət qızı	Əhmədova Lamiyə İlham qızı, I k, 101 qr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Həbibli Reyhan Yusif qızı	Ağayeva Firuzə Murad qızı, I k, 101 qr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	b/müə.Əlizadə Mehriban Samət qızı	Əzimova Hicran İsmayıl qızı, I k, 101 qr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Həbibli Reyhan Yusif qızı	Əliyeva Günay Baxış qızı, I k, 102 qr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Məmmədov İsmayıl Teymur oğlu	Zalova Günel Vaqif qızı, I k, 102 qr	1 il

	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Əlizadə Fikrət Firuz oğlu	Kazımova Rəyalə Kamran qızı, I k, 102 qr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Prof.Şahbazova Zemfira Əsgər qızı	Şahməmmədova Şüşəxanım Sədrəddin qızı, I k, 102 qr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	b/müə.Əlizadə Mehriban Samət qızı	Sehranova Arzu Telman qızı, I k, 102 qr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Prof.Hacıyev Tofiq Müzəffər oğlu	Əlizadə Sevanə Yadigar qızı, I k, 102 qr	1 il
5	Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Mustafayeva Səidə Şirzad qızı	Məmmədli İlahə Əhliman qızı, I k, 101 qr	1 il
	Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Quliyeva Rəhilə İldırım qızı	Mirzəli Məleykə Azər qızı, I k, 101 qr	1 il
	Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Prof.Əsgərov Hüseyn Abbas oğlu	İbrahimxəlilova Sehranə Elşad qızı, I k, 102 qr	1 il
	Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Cavadov Əhəd Həsən oğlu	Quliyeva Xədicəxanım Ramiz qızı, I k, 102 qr	1 il

Qeyd edək ki, təkcə ən yüksək bal toplayan tələbələr deyil, balından və ixtisasından olmayaraq, digər tələbələr arasında da təbliğat işləri aparılmış, onlara elmi rəhbərlər təyin edilmiş və mövzular verilmişdir:

№	Kafedra (ixtisas)	Elmi rəhbər	Tələbə (A.A.Soyadı), kurs, qrup	Mövzu	İcra müddəti, (il,ay,gün)
6	Azərbaycan ədəbiyyatı tarixi kafedrası	Prof. İsmayılova Yeganə Nehmətulla qızı	Mustafayeva Aynur Qələndər qızı, II k, 091 qr	Cəlil Məmmədquluzad ənin həyat və yaradıcılığı	1 il
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Prof. Mütəllibov Təhsin Mütəllib oğlu	Əliyeva Aişə Azad qızı, II k, AM17 qr	Molla Pənah Vaqifin qoşmalarında bənzətmələr	1 il
	Azərbaycan ədəbiyyatı tarixi	Prof. İsmayılova	Şəbiyev Şahin, II k,	“Şah İsmayıl”	1 il

	kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Yeganə Nehmətulla qızı	qiyabi	dastanında Gülüzar surəti	
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos. Həsənova Mətanət Oruc Qızı	İbrahimova Əfsanə Vilayət qızı, II k, 091 qr	H. Cavidin həyat və yaradıcılığı	1 il
7	Dünya ədəbiyyatı kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Prof. Nağıyev Cəlil Qərib oğlu	Talıbova Elnarə, II k, AM17 qr	F. Kafkanın əsərlərinin təhlili	1 il
8	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Qocayeva Sevinc Malik qızı	Fazilova Nərminə Azad qızı,III k, 079 qr	Molla Pənah Vaqifin müxəmməsləri	1 il
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	f.ü.e.n. Süleymanova Mələk	Məmmədova Aynurə İlqar qızı, III k, 081 qr	Gənc nəslin formalaşmasında İslam dəyərlərinin rolu	1 il
	Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Fil.f.d.Həsənova Könül Kamil qızı	Soltanov Elnur, III k, 082 qr	Türk xalqlarında at kultu	1 il
	Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Fil.f.d.Həsənova Könül Kamil qızı	Məmmədli Gözəl	Üzeyir Hacıbəyov yaradıcılığında xalq ədəbiyyatının yeri	1 il
	Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Dos.İslamzadə Kəmalə Faiq qızı	Həsənli Arzu	Nikahın növləri və onların folklorunda əksi	1 il
	Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Dos.Nəbiyeva Ülkər Azad qızı	Tağıyeva Çinarə	Rəvayət poetik söz sənətinin epik janrı kimi	1 il
	Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Prof.Orucova Səhər Hidayət qızı	Hacıyeva Güllü	“Koroğlu” dastanının Vəli Xulufu tədqiqatındakı əhəmiyyəti	1 il
	9	Azərbaycan dilçiliyi kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Dos.Həbibli Reyhan Yusif qızı	Qədimova Fərqanə, III k, 080 qr	Azərbaycan dilində alınma neologizmlər
Azərbaycan dilçiliyi kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)		Dos.Həbibli Reyhan Yusif qızı	Quliyeva Günel Elman qızı, III k, 081 qr	Azərbaycan dilində alınma terminlərin mənimsənilməsi yolları	1 il

	Azərbaycan dilçiliyi kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Pərvin Eyvazov	Rzayeva Aynur II kurs	Bəkir Çobanzadənin dil tədqiqatlarında fonetika məsələləri	1 il
	Azərbaycan dilçiliyi kafedrası Filologiya (Azərbaycan dili və ədəbiyyatı)	Dos.Həbibli Reyhan usif qızı	İsmayılova Günay Kamal qızı, IV k, 069 qr	Azərbaycan dilində təsirlik hallı feili birləşmələr	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Məmmədov İsmayıl Teymur oğlu	Zamirli Həvvə Zamir qızı, II kurs magistrant	Kontekst çoxmənalılığın reallaşma və müəyyənləşdirilmə vasitəsi kimi	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Prof.Şahbazova Zemfira Əsgər qızı	Cəfərov Qismət Qalib oğlu, IV k, 069 qr	Müasir leksikoqrafiyada problemlər və perspektivlər	1 il
	Azərbaycan dilçiliyi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	b/müə.Əlizadə Mehriban Samət qızı	Hüseynova Samirə, II k, 093 qr	İlyas Əfəndiyevin əsərlərinin dilində üslubi sinonimlər	1 il
10	Ümumi dilçilik kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Prof. Rəcəbli Əbülfəz Əjdər oğlu	Rəhimov Pərvin Çingiz oğlu, II kurs magistrant	“Kitabi-Dədə Qorqud” dastanlarının dilində alay numerativi	1 il
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Qocayeva Sevinc Malik qızı	Qəmbərli Sədəfxanım Zaur qızı, IV k, 070 qr	Müasir Azərbaycan gəncliyi və islam dəyərləri	1 il
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Xanlarova Yeganə Əli qızı	Qarayeva Nərgiz Şükür qızı, IV k, AMSABAH101S qr	Oskar Uayldın “Dorian Qreyin portreti” əsərində həyatı lövhələr	1 il
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Xanlarova Yeganə Əli qızı	İsmayılbəyli Türkan Hüseyn qızı, IV k, AMSABAH101S qr	Sovet dövrü Azərbaycan ədəbiyyatında milli ideologiya	1 il
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Xanlarova Yeganə Əli qızı	Səfərova Məleykə Arif qızı, IV k, AMSABAH101S qr	Varis Dirie “Səhra çiçəyi” əsərində qadın əzmi	1 il
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Xanlarova Yeganə Əli qızı	Məmmədova Elza Muxtar qızı, IV K, AMSABAH101S qr	H. Cavidin yaradıcılığında dini dünyagörüş	1 il
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı	Xanlarova Yeganə Əli qızı	Kazımova Xəyalə Niyazi qızı, IV k, AMSABAH101S qr	Aqata Kristi yaradıcılığının zirvəsi – “On	1 il

	müəllimliyi			zənci balası”	
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Filologiya(Azərbaycan dili və ədəbiyyatı)	Prof. İsmayılova Yeganə Nəhmətulla qızı	Babayeva Sevdə, III k, 078 qr	Azərbaycançılıq ideologiyası və ana dili	1 il
	Azərbaycan ədəbiyyatı tarixi kafedrası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi	Dos.Qocayeva Sevinc Malik qızı	Qədimli Kamilə, II k, 092 qr	Molla Pənah Vaqifin yaradıcılığının müdriklik zirvəsi	1 il

Hesabat dövründə yalnız bakalavriatlarla deyil, magistrantlar arasında da təbliğat işləri aparılmış, onların elmi fəaliyyətinə nəzarətin təşkili ilə bağlı müzakirələrə vaxt ayrılmışdır. Magistrantların elmi işlərinə və planlarına, TEB-in fəaliyyətinə həsr olunmuş görüşlər keçirilmişdir. Magistrantlardan İntizar Əlizadə, Murad Əmənöv, Zöhrə İmamverdiyeva, Aysel Məhərrəmovə, Bahar Ağayeva, Həvva Əhmədova, Pərvin Rəhimov və başqaları mütəmadi olaraq TEB-in işində aktiv iştirak etmiş, onlar müxtəlif elmi fəaliyyətlərə cəlb olunmuşlar.

Ötən il ərzində fakültənin bakalavriat və magistrantları respublika və beynəlxalq səviyyəli müxtəlif elmi tədbirlərin iştirakçısı olmuş və universitetimizi uğurla təmsil etmişlər.

9 Mart 2017-ci il tarixində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Gürcüstan Parlamenti Milli Kitabxanasının baş direktoru, “Beynəlxalq Müşfiq mükafatı” laureatı, gənc gürcü yazıçı-şairi **Giorgi Kekelidzenin “Quriya gündəlikləri” kitabının təqdimatı** keçirilib. Təqdimata Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, alimlər və tələbələr qatılıb. Tədbirdə BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri: Pərvin Eyvazov, Pərvin Rəhimov, Günay İsmayılova, Günel Quliyeva, Könül Xəlilzadə, Eltən Allahverdiyeva, Nərmin Mahmudova, Əfsanə İbrahimova, Əfsanə Məmmədova iştirak edib. Təqdimatda Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazov, TEB-in magistratura pilləsi üzrə koordinatoru Pərvin Rəhimov çıxış edərək “Quriya gündəlikləri” kitabındakı hekayələrin məzmunundan, gənclər üçün tərbiyəvi əhəmiyyətindən, onların bədii strukturu, mövzu-ideya və əsərin azərbaycancaya tərcüməsinin dil-üslub xüsusiyyətlərindən bəhs ediblər.



1 April 2017-ci il tarixində Bakı Slavyan Universitetində “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların Respublika Elmi Konfransı keçirilib. Konfransa respublikanın 12 ali təhsil müəssisəsindən 220 tələbə qatılıb. Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə konfransda Filologiya fakültəsinin 30 nəfər tələbə və magistrantı təmsil edib. Bunlardan 10 nəfəri Dilçilik, 20 nəfəri isə Ədəbiyyatşünaslıq bölməsi üzrə məruzə edib. Həmçinin BDU-nun Şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Könül Həsənova, Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazov, dissertant Gülnar Axundova, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Ramil Bayramov bu elm tədbirində tələbələrə mənəvi dəstək olub, onların çıxışlarını



dinləyiblər. Konfransın plenar iclasında BDU adından Filologiya fakültəsinin I kurs tələbəsi, Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva çıxış edərək belə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə universitet rəhbərliyi, dekanlıq və tələbələr adından təşəkkürünü bildirib. Tələbələrdən Fərqanə Qədimova, Günel Quliyeva, Pərvin Rəhimov, Havva Əhmədova, Qismət Cəfərov, Mərziyyə Qasımova, Samirə Hüseynova, Çınarə Tağıyeva, Zöhrə İmamverdiyeva, Arzu Həsənli, Jalə Rüstəmov, Gözəl Məmmədli, Elnur Sultanov, Elnarə Talibova, Güllü Hacıyeva, Səidə Əliyeva, Aysel Ələkbərzadə, Xəyalə Kazımova, Şahin Şəbiyev, Nərgiz Qarayeva, Vəzifə İbrahimli, Aynur Mustafayeva, Türkan İsmayılbəyli, Aişə Əliyeva, Məleykə Səfərova, Gözəl Quliyeva və başqaları maraqlı elmi məruzələrlə bölmə iclaslarında aktivlik nümayiş etdiriblər. Konfransın yekununda bütün iştirakçılara sertifikatlar və materiallar toplusu təqdim olunub. Ən uğurlu çıxışlarına görə fakültənin 10 nəfər tələbəsi BSU-nun rektoru, prof. Nurlana Əliyeva tərəfindən diploma layiq görülüb.



2 Aprel 2017-ci il tarixində “BOOKZone” Kitab Evinə görkəmli Azərbaycan şairi, AYB-nin üzvü **Musa Yaqubla görüş** keçirilib. Görüşdə BDU-nu Filologiya fakültəsindən Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva, birliyin Mətbuat-informasiya komitəsinin rəhbəri Günel Quliyeva, üzvlərdən Əfsanə İbrahimova, Zərifə Həmzəyeva, Adilə Hacılı, Elnarə Talıbova təmsil ediblər. Ədəbi məclisin aparıcısı BDU-nun Filologiya fakültəsinin I kurs tələbəsi Aynur Mustafayeva olub.



4 Aprel 2017-ci il tarixində Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Eldar Asanov Filologiya fakültəsində mühazirə oxuyub. Dil və mədəniyyət ortaqlığının iki qardaş xalqları birləşdirən əsas amil olduğunu deyən E.Asanov özbək dili və ədəbiyyatının dinamikası haqqında danışmış, 15-ci əsrə kimi olan özbək və Azərbaycan ədəbiyyatına yalnız ümumtürk ədəbiyyatı kontekstində baxılmalı olduğunu bildirmiş. "Orta Asiya türk runa yazılarının tipologiyası və linqvistik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyən alim, eyni zamanda, qədim türk və türk dilləri, sosiolinqvistika ilə bağlı çoxsaylı araşdırmaların müəllifidir.



7 Aprel 2017-ci il tarixində Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzusunda viktorina keçirilib. Tədbiri açıq elan edən kafedra müdiri Səhər Orucova viktorinanın məqsədi və şərtlərini elan edib. Viktorinada filologiya fakültəsinin tələbələri və magistrantlarından ibarət altı qrup iştirak edib. Suallar münisflər heyəti professor Səhər Orucova, dosent Etibar Talıblı, dosent Kəmalə İslamzadə, dosent Məhəmməd Məmmədov tərəfindən səsləndirilib. Birinci yerin qalibi fakültənin I kurs tələbələrindən ibarət “Qorqudun nəvələri” komandası olub. İki və üçüncü yerləri isə II kurs tələbələrindən ibarət olan “Damğa” və “Bayat” komandaları bölüşüblər. Sonda qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.



8 Aprel 2017-ci il tarixində TEB-in **M.P.Vaqifin 300 illik** yubileyinə həsr olunmuş növbəti iclas keçirilib. İclasda görkəmli Azərbaycan şairi M.P.Vaqifin həyatı və yaradıcılığı ilə yanaşı, cari məsələlərdən də bəhs olunub. Tədbiri giriş sözü ilə açan TEB-in sədri Pərvin Eyvazov M.P.Vaqif poeziyasının dil-üslub xüsusiyyətlərindən, onun Azərbaycan ədəbi dili tarixindəki mövqeyindən bəhs edib. O, P.Eyvazov bu ilin sonunacan şairin yubileyinə həsr olunmuş elmi konfrans keçiriləcəyini və tələbələrin bu konfransda aktiv olmalarının zəruriliyini qeyd edib. TEB-in magistratura üzrə sədr müavini Pərvin Rəhimov Molla Pənah Vaqif yaradıcılığının elmi cəhətdən araşdırılmasının aktuallığı haqqında danışib. Şairin irsinin hərtərəfli öyrənilməsinin, xüsusilə əsərlərinin dilinin leksik, morfoloji və sintaktik baxımdan tədqiqinin maraqlı məqamlarından bəhs edib. Bu cəhətdən, keçiriləcək konfransa tələbələrin də cəlb olunmasını müsbət hal kimi qiymətləndirib. TEB-in bakalavriatura üzrə sədr müavini Aynur Mustafayeva çıxış edərək M.P.Vaqifin bədii yaradıcılığının poetik xüsusiyyətlərindən, əsərlərinin mövzu və məzmunca bu gün də

aktuallıq kəsb etməsindən danışib, şeirlərindən parçalar söyləyib. Daha sonra “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Ramil Bayramov və Anar Fərəcov M.P.Vaqifin ictimai-siyasi xadim kimi fəaliyyəti, onun irsinin türkoloji kontekstdə öyrənilməsinin vacibliyi haqqında çıxışlar ediblər. Tələbə və magistrantların M.P.Vaqif yaradıcılığının araşdırılmasına cəlb olunmasının, bu istiqamətdə təbliğat işlərinin aparılmasının və müəllimlərin də bu işə cəlb olunmasının vacibliyini vurğulayıblar.



25 Aprel 2017-ci il tarixində Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda Respublika elmi-metodik konfransı keçirilib. Konfransda Filologiya fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti, doktorant, magistrant və tələbələr də iştirak edib. TEB-in sədri Pərvin Eyvazov, Ramil Bayramov, tələbə və magistrantlardan Pərvin Rəhimov, Zöhrə İmamverdiyeva, Samirə Hüseynova, Nərgiz Qarayeva, Elza Məmmədova, Günel Quliyeva, Xəyalə Kazımova, Aytac Həsənova, Raziyyə Həsənova, Sədəfxanım Qənbərova, Aynurə Məmmədova və başqaları maraqlı elmi məruzələrlə çıxış ediblər. Tələbə və magistrantların bölmə iclaslarındakı aktivliyi moderatorlar tərəfindən yüksək qiymətləndirilib.



26 Aprel 2017-ci il tarixində BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bakı Dövlət Universitetində Jurnalistika və Filologiya fakültələrinin birgə təşkiatçılığı ilə “Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş **“Vətənin vətəndaşı, bir işıq da sən yandır”** esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqəyə Jurnalistika və Filologiya fakültələrindən 26 tələbə qatılıb. Filologiya fakültəsinin altı tələbəsi – Aynur Əhmədli (I yer), Zərifə Həməyəva (II yer), Aytac Quliyeva (III yer), Əliqulu Bədirlı, Fərqanə Qədimova və Adilə Hacılı (həvəsləndirici yerlər) münisflər heyətinin müxtəlif meyarlar üzrə verdiyi ballar əsasında müsabiqədə qalib gələrək “Füyuzat” jurnalı tərəfindən fəxri diplomlarla, mükafatlarla təltif olunub.



1 may 2017-ci il tarixində Bakı Slavyan Universiteti və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkiatçılığı ilə **“Heydər Əliyev və Azərbaycan gəncliyi”** mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib. Konfransa respublikanın 14 elm və təhsil müəssisəsindən, o cümlədən YAP-ın rayon təşkiatlarından 100 nəfər gənc tədqiqatçı qatılıb. Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin 16 nəfər tələbə və magistrantı təmsil edib. Tələbə Elmi Birliyinin təşkiatçılığı ilə konfransa qatılan gənc tədqiqatçılar: Pərvin Eyvazov, Könül Xəlilzadə, Havva Əhmədova, Pərvin Rəhimov, Mərziyə Qasımova, Günel Əhmədova, Aynur Mustafayeva, Türkan İsmayılbəyli, Nigar Əliyeva, Aqıl Bəkirlı, İntizar Balabəyova, Qismət Cəfərov, Günel Quliyeva, Günay İsmayılova, Aytac Həsənova maraqlı elmi məruzələrlə bölmə iclaslarında aktivlik nümayiş etdiriblər. Sonra bütün iştirakçılara sertifikatlar və materiallar toplusu tədqim olunub.

Konfransın yekun iclasında BSU-nun rektoru, prof. Nurlana Əliyeva çıxış edərək belə tədbirlərin gənclər üçün əhəmiyyətini vurğulayıb və bütün qonaqlara öz minnətdarlığını bildirib. Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazov ulu öndər Heydər Əliyev irsinin gənclər tərəfindən araşdırılmasına ciddi önəm verildiyinə, BDU-nun təmsilçilərinə göstərilən diqqətə və qonaqpərvərliyə görə akademik Abel Məhərrəmov, fakültə dekanı dos. Elçin Məmmədov və tələbələr adından təşəkkür edib.

Sonda prof. Nurlana Əliyeva ən uğurlu məruzəçiləri diplomla təltif edib. Filologiya fakültəsinin 11 nəfər tələbəsi BSU-nun rektoru tərəfindən diploma layiq görülüb.



6 may 2017-ci il tarixində Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçirilib. Konfransa Azərbaycanla yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Şotlandiya kimi 20 ölkədən 700 nəfər gənc tədqiqatçı məruzə ilə qatılıb.

Konfransda Filologiya fakültəsinin 40-dan çox tələbə və gənc əməkdaşı BDU-nu uğurla təmsil edib. “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi, TEB-in sədri Pərvin Eyvazov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı, Gülnar Axundova, doktorant Jalə Nağıyeva, tələbə və magistrantlardan Könül Xəlilzadə, Zülfiyə Ağayeva, Pərvin Rəhimov, Zöhrə İmamverdiyeva, Havva Əhmədova, Elfanə Qəniyeva, Jalə Rüstəмова, Nigar Əliyeva, Günay İsmayılova, Sevda Babayeva, Elnur Soltanlı, Gözəl Məmmədli, Elnarə Talıbova, Türkan Mahmudova, Sabah qruplarından Türkan İsmayılbəyli, Nərgiz Qarayeva, Elza Məmmədova, Rəhiməxanım Mürvətova və başqaları Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının, türkologiyanın aktual problemlərinə həsr olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər.

Sonda iştirakçılara sertifikatlar, konfransın proqramı və materiallar toplusu təqdim olunub.



17 may 2017-ci i tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri **Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş** “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransa respublikamızın 11 ali təhsil müəssisəsindən və Türkiyənin Adıyaman Universitetindən ümumilikdə 150 nəfər qatılıb. Gənc tədqiqatçıların fəallığı ilə diqqəti çəkən tədbirdə 20-dən çox doktorant, 30-ya yaxın magistrant və 5 nəfər bakalavriat məruzələrlə çıxış edib.



23 may 2017-ci il tarixində Qərb Universitetində **Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş XXII ənənəvi Tələbə Elmi Konfransı** keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbə və magistrantları: Rəhimov Pərvin, Mustafayeva Aynur, Fazilova Nərminə, Qəmbərli Sədəfxanım, Həsənova Raziyyə, İsmayılbəyli Türkan, Qarayeva Nərgiz, Kazımova Xəyalə, Cəfərov Qismət, İsmayılova Günay, Əhmədova Günel məruzə ilə çıxış ediblər. Ən uğurlu çıxışlarına görə Mustafayeva Aynur 2-ci, Qəmbərli Sədəfxanım 3-cü yerə layiq görülüb. Tələbələrin hər biri fəal iştirakına görə diplomla təltif olunublar.



1 iyul 2017-ci il tarixində “ARES Azerbaijan”ın təşkilatçılığı ilə tanınmış psixoloq Rəvan Soltanov tərəfindən “**Nitq bacarıqları**” təlimi keçirilib. Təlimdə nitq haqqında ümumi məlumat, nitqin növləri, praktiki yanaşma tərzii, nitqin inkişaf strategiyası, bədən və nitq, FACS və nitq, natiqlik, psixoloji yanaşma tərzii kimi məsələlərə toxunulub, nitq bacarıqlarının sirli məqamları açılıb. Təlimdə Filologiya fakültəsinin Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva, Birliyin fəal üzvlərindən İbrahimova Əfsanə, Məmmədova Aynurə iştirak edib. Təlimdə aktivlik göstərən tələbələrımız sonda sertifikatla təltif olunub.

29 oktyabr 2017-ci il tarixində BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Birliyi və «Sosial və İqtisadi İslahatlara Dəstək» İctimai Birliyinin birgə təşkilatçılığı ilə «Azərbaycanda İslam Həmrəyliyi: İslam dəyərləri və Azərbaycan gəncliyi» mövzusunda tələbə, magistrant və doktorantların Respublika elmi-nəzəri konfransı keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan mərasimdə konfransın materillər toplusu təqdim olunub. Tədbiri giriş sözü ilə açan «Sosial və İqtisadi İslahatlara Dəstək» İctimai Birliyinin sədr müavini Saday Vəliyev Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi 2017-ci ilin ikinci qrant müsabiqəsinə layihə şəklində təqdim edilib və qalib olub. İctimai birlik bu layihənin icrasını BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Birliyi ilə birgə həyata keçirib. Konfransın təşkilat komitəsinin üzvü, BDU-nun “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Pərvin Eyvazov hesabat xarakterli çıxışında gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində reallaşdırılan belə layihələrin əhəmiyyətindən, bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyindən söz açıb. O bildirib ki, BDU-nun rektoru, akademik A.Məhərrəmov universitetin elmi-mədəni həyatında aktiv olan tələbələrə daim diqqət və qayğı göstərir, öz istedadı, yaradıcı qabiliyyəti və təhsil göstəriciləri ilə fərqlənən gənclərin irəli getməsi üçün heç vaxt öz dəstəyini əsirgəmir. Konfransın təşkilat komitəsinin

magistrant və doktorantlardan ibarət olması da gənclərin potensialına və gələcəyinə olan inamın bariz nümunəsidir.

Daha sonra BDU-nun “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramov, dissertant Gülnar Axundova, magistrant Həvva Əhmədova, tələbələrdən Aynur Mustafayeva, Aqil Bəkiri, Nərgiz Qarayeva, Aynurə Məmmədova və başqaları çıxış edərək ölkə rəhbəri cənab İlham Əliyev və onun xanımı I Vitse-Prezident Mehriban Əliyevanın Azərbaycan gənclərinə olan diqqət və qayğısından, BDU-da akademik Abel Məhərrəmovun gənclər üçün yaratdığı münbit şəraitdən, Azərbaycandakı multikultural həyat tərzindən, dövlətimizin yürütdüyü uğurlu din siyasətindən, müasir gənclərin islam dəyərlərinə olan münasibətindən, gənclərin elmi-intellektual səviyyəsinin daim inkişaf etdirilməsindən bəhs ediblər.



Xarici ölkələrdəki konfranslarda iştirak

TEB-in sədri Pərvin Eyvazov 21-26 may tarixlərində Türkiyənin Ankara şəhərində təşkil olunmuş **VIII Böyük Türk Dili Qurultayında**, 01-04 noyabr tarixləri arasında Malatya şəhərində keçirilmiş **IX Dünya Dili Türkcə Simpoziumunda** və 12-17 noyabr tarixləri arasında Ankarada keçirilmiş **Türkdilli Ölkələr Qurultayında** iştirak etmişdir.



7 Dekabr 2017-ci il tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi konfransı keçirilib. Tədbirdə görkəmli ziyalılar, tanınmış elm adamları, gənc tədqiqatçılar və tələbələr iştirak edib. Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə ölkə rəhbərinin müvafiq sərəncamına uyğun

olaraq, BDU-da M.P.Vaqifə həsr olunmuş tədbirlərdən, elmi konfransın əhəmiyyətindən danışılıb, universitetin rektoru akademik A.Məhərrəmovun rəhbərliyi ilə gənclərin elmi fəaliyyətə cəlb olunması üçün universitetdə yaradılmış imkanlardan bəhs edib. Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edərək, M.P.Vaqifin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən, Ümummilli lider Heydər Əliyevin şairin irsinin qorunması ilə bağlı gördüyü işlərdən və bu istiqamətdə fakültədə həyata keçirilmiş tədbirlərdən söz açıb. O bildirib ki, konfransa Azərbaycanın 13 elm və təhsil müəssisəsindən ümumilikdə 186 nəfər qatılıb.



TEB-in nəzdində **Tələbə Elmi Seminarı** fəaliyyət göstərir. Elmi seminarın rəhbəri vəzifəsini hazırda I kurs magistrant İntizar Əlizadə icra edir. Əsasən şənbə günləri təşkil olunan seminarlarda filologiyanın aktual məsələləri məruzələr olunur.

2 Dekabr 2017-ci il tarixində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə **“Bəkir Çobanzadə və ümumtürk ədəbi dili məsələsi”** mövzusunda elmi seminar keçirilib. Seminara fakültənin bakalavriat, magistrant və doktorantları qatılıb. Mövzu üzrə məruzə edən “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı, TEB-in sədri Pərvin Eyvazov görkəmli dilçi alimin ümumtürk ədəbi dili məsələsi ilə bağlı tədqiqatlarından ətraflı söz açıb, bu istiqamətdə B.Çobanzadənin həm elmi, həm də ictimai fəaliyyətindən bəhs edib. Həmçinin məruzəçi müasir türkologiyada ümumtürk ədəbi dili məsələsinə münasibətdən, türk coğrafiyasında həyata keçirilən layihələrdən və B.Çobanzadənin bu gün də öz aktuallığını saxlayan fikirlərindən danışılıb.

Sonra mövzu ilə əlaqədar çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Doktorantlardan Anar Fərəcov, Gülnar Axundova, magistrantlardan Həvva Əhmədova, Pərvin Rəhimov, İntizar Əlizadə, Murad Əmənov, tələbələrdən Qismət Cəfərov, Günel Quliyeva, Aidə Musazadə və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, gələcəkdə belə seminarların mütəmadi olaraq keçirilməsinin zəruriliyini qeyd ediblər.

Elmi seminardan sonra TEB-in bu tədris ili üçün ilk genişləndirilmiş iclası keçirilib. İclasda gündəlik məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrdən danışılıb. Növbəti il üçün birliyin idarə heyətində bir sıra dəyişikliklərin edilməsi ilə bağlı təkliflər səsləndirilib.



9 dekabr 2017-ci il tarixində Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə **“Rənglərin sehri: psixologiya dünyasından ədəbi aləmə”** mövzusunda tələbə elmi seminarı keçirilib. Seminara fakültənin bakalavriat, magistrant və doktorantları qatılıb. Mövzu üzrə məruzə edən Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dissertantı Gülnar Axundova rənglərlə bağlı olduqca maraqlı faktlardan danışib. O, rənglərin insan həyatındakı rolundan, psixoloji və estetik faktor kimi əsas əlamətlərindən, bu bardə görkəmli elm və incəsənət xadimlərinin fikirlərindən söz açıb, hətta iştirakçılarla bərabər əyani eksperiment aparıb. Məruzəçi Azərbaycan ədəbiyyatında rənglərlə bağlı əsas məsələlərə toxunub, onların poetikası və bədii-estetik inikası haqqında məlumat verib. Sonra mövzu ilə əlaqədar çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Doktorantlardan Ramil Bayramov, magistrantlardan Pərvin Rəhimov, İntizar Əlizadə, Murad Əmənov, tələbələrədən Aynur Mustafayeva, Günel Quliyeva və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, növbəti elmi seminarın mövzusu haqqında təkliflər səsləndiriblər.



16 dekabr 2017-ci il tarixində Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə **“Dil və gender”** mövzusunda elmi seminar keçirilib. Seminara fakültənin bakalavriat, magistrant və doktorantları qatılıb. Elmi seminarın rəhbəri, I kurs magistrant İntizar Əlizadə tədbiri açıq elan etdikdən sonra söz məruzəçiyə verilib.

Mövzu üzrə məruzə edən “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Anar Fərəcov dil və gender məsələsi ilə bağlı olduqca maraqlı faktlardan danışib. O, dünya dilçiliyində bu məsələnin araşdırılma miqyasından, gender faktının müxtəlif sahələrdə olduğu kimi, dildə

də əsas ifadə formalarından bəhs edib. Kişi və qadın nitqindəki fərqlilikləri sosiolinqvistik aspektdən təhlil edən məruzəçi Azərbaycan dilinin materialları əsasında çoxlu müqayisələr aparıb, iştirakçıların diqqətini cəlb etmək üçün videoçarx nümayiş etdirib. Dil materialları və real faktlar əsasında izah olunan mövzu tələbələrin marağına səbəb olub.

Sonra mövzu ilə əlaqədar maraqlı çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Doktorantlardan Pərvin Eyvazov, Ramil Bayramov, magistrantlardan İntizar Əlizadə, Murad Əmənov, tələbələrdən Aynur Mustafayeva, Elnur Soltanov, Aynur Rzayeva, Qismət Cəfərov və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.



Bununla da TEB-in 2017-ci il üçün nəzərdə tutduğu tədbirlər planı uğurla başa çatıb.

Hazırda tələbələr TEB-in nəzarəti ilə öz elmi işlərinin icrasını həyata keçirir və qarşıdakı respublika səviyyəli tələbə elmi konfranslarında iştirak etmək üçün hazırlaşır.

TƏKLİFLƏR

1. Təşkilatın fəaliyyətini gücləndirmək və onun digər tələbə təşkilatları səviyyəsində nüfuzunun qaldırılması üçün universitetdaxili vahid qurumun yaradılması, onun struktur və nizamnaməsinin müəyyən edilməsi, səlahiyyətlərinin genişləndirilməsinə dair qərarların qəbul edilməsi vacibdir.

2. Universitet səviyyəsində və fakültələr üzrə yaradılan təşkilatın rəhbərliyi universitetin ən gənc əməkdaşlarına həvalə olunması münasib olar.

3. Universitet səviyyəsində fakültələr üzrə fənn olimpiadaları keçirməklə tələbələri elmi yaradıcılığa motivasiya etmək olar.

4. Tələbə Elmi Birliyinin universitetimizdə fəaliyyət göstərən digər Tələbə Elmi Cəmiyyətləri ilə birgə əməkdaşlığı həyata keçirilən yeni lahiyələrin daha yaxşı nəticə verəcəyini göstərir.

5. Tələbə Elmi Birliyinin hər zaman bir araya toplanaraq yeni ideyalar üzərində müzakirələr aparmasına şərait yaradılması üçün fakültə daxilində Tələbə Elmi Birliyinə ayrıca otaq verilməsi vacibdir.

6. Respublika səviyyəsində konfranslar, tədbirlər, görüşlər keçirilməsi üçün maliyyə yardımı ayrılınsın.

7. Tələbələrin müəyyən mövzular üzrə universiteti səviyyəli elmi seminarlar təşkil etməsinə şərait yaradılması gənclərin elmə daha çox marağının artmasına kömək edəcək.

Tələbə Elmi Birliyinin aktiv üzvləri

№	Ad, soyad	Kurs	Bölmə	Şöbə	Elmi rəhbər	Nömrə
1.	Həvva Əhmədova	Magistrant, II	Azərb	əyani	Dos. İ.Məmmədov	(051) 456-06-80
2.	Pərvin Rəhimov	Magistrant, II	Azərb	əyani	Dos. Ş.Qasımova	(055) 271-49-58
3.	İntizar Əlizadə	Magistrant, I	Azərb	əyani	Prof. Ə.Rəcəbli	(050) 771-51-09
4.	Murad Əmənov	Magistrant, I	Azərb	əyani	Prof. S.Abdullayeva	(051) 795-15-25
5.	Aynur Mustafayeva	Bakalavriat, II	Azərb	əyani	Prof. Y.İsmayılova	(055) 428-76-25
6.	Əfsanə İbrahimova	Bakalavriat, II	Azərb	əyani	Dos. M.Həsənova	(055) 342-25-65
7.	Samirə Hüseynova	Bakalavriat, II	Azərb	əyani	Dos. S.Qocayeva	(055) 442-27-57
8.	Kamilə Qədimli	Bakalavriat, II	Azərb	əyani	Dos. S.Qocayeva	(077) 584-25-30
9.	Aynur Rzayeva	Bakalavriat, II	Azərb	əyani	Pərvin Eyvzaov	(050) 308-74-83
10.	Şəlalə İbrahimova	Bakalavriat, II	Azərb	əyani	Anar Fərəcov	(077) 575-84-84
11.	Aişə Əliyeva	Bakalavriat, II, Sabah qrupu	Azərb	Əyani	Prof. T.Mütəllimov	(070) 510-58-38
12.	Nigar Əliyeva	Bakalavriat, III	Azərb	Əyani	Prof. M.Məmmədli	(051) 588-13-39
13.	Günəl Quliyeva	Bakalavriat, I II	Azərb	Əyani	Dos. R.Həbibli	(077) 586-36-42
14.	Aynurə Məmmədova	Bakalavriat, III	Azərb	Əyani	Dos. S.Qocayeva	(051) 441-32-91
15.	Nərminə Fazilova	Bakalavriat, III	Azərb	Əyani	Dos. S.Qocayeva	(050) 473-66-80
16.	Qismət Cəfərov	Bakalavriat, IV	Azərb	Əyani	Prof. Z. Şahbazova	(051) 753-23-47